



**E**lə insanlar var ki, onların zahiri görünüşü bir çox mətləblərdən hali edir insan. Elə insanlar da var ki, əksinə, xarici görünüşü aldadıcı olur. Zahiri görünüşü ilə daxili tərs mütənasiblik yaratır. Sadə görünüşü onun kimliyini ilk baxışda özündə gizlədir. Belə insanlardan biri də Azərbaycanın dünyasöhrəti rəssamı Səttar Bəhlulzadə idi. Sadalıq onun daxilində, zahiri görkəmində cəm olmuşdu. Onun çəkdiyi əsərlər Azərbaycanın bütün coğrafiyasını, təbiətini, gözəlliklərini əhatə edir.

Rəssamın yaradıcılığı Xəzər sahilərindən başlayıb bütün Azərbaycan boyu saxələnir. Xəzərin mavi sulardan güc alan rəssam fırçasının qüdrətində Vətən eşqini, məhəbbətini canlandırır. Əsərləri dünyanın onlarla muzeyində daimi eksponat kimi nümayiş olunur. Rəssam Azərbaycanı başdan-başa dolaşaraq onun gözəlliklərinə, əsrarəngiz təbiətinə olan sevgisini rənglər vasitəsilə ifadə etmişdir.

## Xalq rəssamı, bənzərsiz SƏTTAR BƏHLULZADƏ

Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olmuşdu. 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstututuna daxil olub. Tələbəlik illerində Krimda keçirilən yay təcrübəsi zamanı onun rəsmindrindəki özünəməxsusluğunu gören məşhur rəssam Q.M.Şeqal Səttara rəngkarlıq fakültəsinə keçməyi təklif edir. Gənc rəssam bu təklifi qəbul edərək üçüncü kursdan Şeqalin rəhbərlik etdiyi emalatxanada təhsilini davam etdirir. S.Bəhlulzadə 1941-ci ildə V.I.Surikov adına Moskva Rəssamlıq İnstututunu bitirir. Diplom işi kimi isə o, Babək hərəkatı mövzusunu seçilir. Mövzunu da-ha əhatəli əks etdirmək üçün material toplamaq məqsədile Bakıya gəlir. Diplom işini tam bitirən də, 1941-ci ildə Böyük Vətən müharibəsinin başlaması səbəbindən müdafiəsi yarımcıq qalır. Müharibə bitdikdən sonra isə diplom müdafiəsi üçün Moskvaya qayıtmır, səbəbini soruşanda isə: "Diplomsuz rəssam olmur?" - deyə cavab verəmiş.


S.Bəhlulzadə yaradıcılığına "Kommunist" qəzetində başlayıb. 1931-1933-cü illərdə o dövrü əks etdirən ilk karikaturaları bu qəzetdə çap edilib. Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənet Muzeyində, Azərbaycanın Dövlət Şəkil Qalereyasında, həmçinin Moskva və digər şəhərlərin müzeylərində saxlanılır. S.Bəhlulzadənin yaradıcılığında "Babək Üşyanı", "Fətəli xan", "Füzulinin portreti" və başqa əsərlər mühüm yer tutur. Heç vaxt ailə həyatı qurmayıyan Səttar Bəhlulzadənin gizli bir eşqi olub. Rəssamın ham-

dan gizli saxladığı, sevdiyi qız - Xalq rəssamı, qrafika ustası Məral Rəhmanzadə imiş. Sevdiyinə qovuşa bilməyən Səttar Bəhlulzadə həyatda təkliyi, tənhalığı özünə yoldaş, sirdəş seçmişdir. 65 illik ömründə neçə ömürlərin, talelerin yükünü, ağırlığını çekir. Həyatının sevgisi, eşqi uğursuzluğa uğrasa da, rəssam sənətinin sevgisində ucalmış, sənətinin aşiqinə çevrilmişdi. Ele bütün bunlara görə də ona "Sənətinin Məcnunu" adı verilmişdi.

Səttar Bəhlulzadənin Abşeron neft mədənlərini, bağ və kəndlərini təsvir edən çoxsaylı rəsmi vərəkələri vardır. Onun "Abşeron etüdləri", "Xəzər üzərində axşam", "Bazardüzü", "Kəpəzin göz yaşları", "Suraxanı atışgahı", "Naxçıvan. Axşamçağı Ordubabad bağlarında", "Şamaxı üzümlükleri" və s. əsərləri xüsusi seçilir. Rəssamın Əlcəzair, Bolqarıstan, Kanada, Yaponiya, Tunis, Çexoslovakiya və bir çox ölkələrdə fərdi sərgiləri nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeyində Səttar Bəhlulzadənin əsərləri daimi eksponat kimi saxlanılır.

Səttar Bəhlulzadə doğma vətəninin təbii gözəlliklərini, nemətlərini fırçasının qüdrətində, al-əlvan rənglərin ahəngində canlandırır. Rəssam bəzən ucqar bir Azərbaycan kəndində olan əsrarəngiz gözəlliyyi əsərlərində Bakıya getirir, bəzən də Bakıda olan hansısa bir məqamı ucqar dağ kəndinə daşıyırı.

Səttar Bəhlulzadə həddindən artıq gözü-könlü tox insan olub. Özü çətinlik çəksə də, böyük məbləğdə olan qonorarını usaq evinə bağışlayır. Sufi həyatı yaşıyan Səttar Bəhlulzadə zahiri görkəminə qətiyyən fikir verməz,



o geyimə bəzək kimi yox, soyuqdan qorunmaq kimi baxarmış. Səttar müəllim eyni zamanda özüne qapalı, dərdini ürəyində çəkən, hətta, ağır xəstə olduğu halda belə kimsəyə bildirməyən insan idı.

Sənətinə, şəxsinə olan diq-qətsizlikdən incik olan böyük rəssam Əmircandakı evlərinə çəkilərək hamidan uzaqlaşır. Ağırlaşan səhətində qohumları çox gec xəbər tutur, onu xəstəxanaya yerləşdiririr. Xəstəliyinin şiddetləndiyi bir zamanda rəssamın Moskvada ilk fərdi sərgisi açılır və həkimlər ona sərgidə iştirak etmək üçün icazə verirlər. Səttar Bəhlulzadə ayaqüstü güclə dursa da, sərgidə iştirak edir. Xərçəng xəstəliyindən əziyyət çəkən rəssam Moskvada əməliyyat olunur. Xəstəliyinin ağırlığından və artıq ömrünün sonuna yaxınlaşdırıldıqdan xəbərsiz olan rəssam Bakıya böyük ümidiylərə qaydırır. Öleziyən, zəif gözlərində bir həyat işığı yanmağa başlayır. Lakin ümidi, arzuları yarımcıq qalır. 1974-cü il oktyabr ayının 15-də böyük Azərbaycan rəssamı gözlərini əbədi olaraq yumur. Öz vəsiyyətinə uyğun olaraq Əmircan qəbiristanlığında, anasının yanında dəfn olunur.